



**Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)**  
**“SOCAR-ın Baş ofisi və müəssisələri üçün 2016-cı il üzrə poçt xidmətləri”nin göstərilməsinə dair açıq**  
**satınalma müsabiqəsi (№10002-16) elan edir.**

<b>I.</b>	<p><b>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</b></p> <p>Müsabiqədə iştirak haqqında müraciət; İştirak haqqının ödənilməsi barədə bank sənədi (<i>ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir</i>); Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec <b>28.03.2016-cı il</b> (<i>ən gec müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən 7 iş günü əvvəl</i>) Bakı vaxtı ilə saat <b>17:30-a</b> qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
<b>II.</b>	<p><b>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</b></p> <ul style="list-style-type: none"><li>▪ Müsabiqə təklifi bir əsl və 1 surəti olmaqla <b>06.04.2016-cı il</b>, Bakı vaxtı ilə saat: <b>15:00-a</b> qədər Satınalan təşkilata təqdim olunmalıdır.</li><li>▪ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.</li></ul>
<b>III.</b>	<p><b>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</b></p> <ul style="list-style-type: none"><li>▪ Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 118 manat (ƏDV daxil olmaqla) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.</li><li>▪ <b>Hesab nömrəsi:</b> Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X</li><li>▪ İştirak haqqı heç bir halda geri qaytarılmır.</li></ul>
<b>IV.</b>	<p><b>Müqavilənin icra müddəti:</b></p> <p>Satınalma müqaviləsinin 2016-cı il ərzində yerinə yetirilməsi tələb olunur.</p>
<b>V.</b>	<p><b>Satınalan təşkilatın ünvanı:</b></p> <p>AZ1000 Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 73</p> <p><b>Əlaqələndirici şəxs:</b></p> <p>Axundova Gülsüm SOCAR-ın Təchizat İdarəsi, Satınalmaların təşkili şöbəsinin mühəndisi Telefon : (+99 412) 521-02-59 Faks : (+99 412) 521-03-90 <a href="mailto:gulsumakhundova@socar.az">gulsumakhundova@socar.az</a></p>

VI.	<p><i>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:</i></p> <p><a href="http://www.socar.az">www.socar.az</a> (<a href="http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices">http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices</a>)</p>
VII.	<p><i>Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:</i></p> <p>Zərflərin açılışı <b>06.04.2016-cı il</b> tarixdə, Bakı vaxtı ilə saat <b>16:00-da</b> elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.</p>
VIII.	<p><i>Müsabiqənin nəticəsi haqqında məlumat:</i></p> <p>Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: <a href="http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards">http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards</a></p>

***SOCAR-ın Baş Ofisinin Satınalmalar qrupu.***

**(İddiaçı şirkətin firma blankında)**

**AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU**

\_\_\_\_\_ şəhəri

“\_\_” \_\_\_\_\_ 20\_\_-c- il

\_\_\_\_\_ №

“SOCAR”ın Baş Ofisinin  
Satınalmalar qrupunun rəhbəri cənab Tofiq Ələsgərova,

Hazırkı məktubla [*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*] (*nin, nun, nın*) “SOCAR”ın Baş ofisi tərəfindən **“SOCAR-ın Baş ofisi və müəssisələri üçün 2016-cı il üzrə poçt xidmətləri”**nin satın alınması ilə əlaqədar elan edilmiş 1002-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: \_\_\_\_\_ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: \_\_\_\_\_
- Əlaqələndirici şəxsin vəzifəsi: \_\_\_\_\_
- Telefon nömrəsi: \_\_\_\_\_
- Faks nömrəsi: \_\_\_\_\_
- Elektron ünvan: \_\_\_\_\_

**Qoşma:**

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – \_\_ vərəq.*

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin A.A.S*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin imzası*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.